



# Azadlıq aşiqi

## Son nəfəsinə qədər mübarizədən dönmədi

**Güney Azərbaycandakı Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından biri də şəhid Ənuşirəvan İbrahimidir. O həmçinin Azərbaycan Milli Hökumətinin (1945-1946, Təbriz) Baş Prokuroru olmuş, Milli Hökumət süqut etdikdən sonra isə 1947-ci ilin may ayının 22-də Təbriz şəhərinin Gülistan bağında dar ağacından asılan şəhid Firudin İbrahimin qardaşıdır.**

Qeyd edək ki, Ənuşirəvan Qəni oğlu İbrahim 12 may 1926 - ci ildə Astara şəhərində anadan olub. Atası inqilabi fəaliyyətinə görə Nehavənde sürgün edildiyinə görə Ənuşirəvan ibtidai təhsilini Astarada, orta təhsilini isə Nehavəndə davam etdirib. Cənubi Azərbaycanda 21 Azər hərəkatı qalib geldikdən sonra Azərbaycan Milli Hökuməti qurulur. Ənuşirəvan İbrahimidir də Təbrizə gələrək burada polis məktəbində təhsil almağa başlayır. Düşmənə qarşı mübarizə aparmaq üçün qardaşı Firudin İbrahimini ilə birlikdə gənc könlüllərdən ibaret "Babek" qrupunu yaradır.

1946-ci ilin dekabr ayında Azərbaycan Milli Hökuməti süqut etdikdən sonra şah rejimi tərefindən hərəkatçılar, eləcə də onların tərefdləri olan minlərlə insan hebs edilərək güllələnib ve yaxud sürgün edilib.

Təqiblərdən qurtarmaq üçün minlərlə firqəçi Sovet Azərbaycanına pənah getirir. Ənuşirəvan İbrahimidir də Bakıya mühacirət edib. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb və elmi-tədqiqat fəaliyyətini davam etdirib. Moskvada İran Tude Partiyasının 1944-1946-ci illərdə irticaya qarşı mübarizəsi (İran Tude Partiyasının parlamentdə və hökumətin tərkibində fəaliyyəti timsalında)"

dissertasiya işini müdafiə edərək tarix elmləri namizədi alımlık dərəcəsi alıb.

Bir neçə xarici dil bilib. Bakıda ingilis dili üzrə də ali təhsil alan Ə.İbrahimidir sovet Azərbaycanında olduğu müddədə siyasi fəaliyyətini davam etdirib. O,

Azərbaycan Demokrat Fırqəsinin feal və nüfuzlu üzvlərindən birinə çəvrilib.

Fəaliyyəti cavanlar təşkilatından başlayaraq firqənin Mərkəzi Komitəsinin üzvülüyünə qədər yüksəlib. O, dəfələrlə beynəlxalq konfrans və seminarlarda iştirak edib.

Qeyd edək ki, İranda 28 avqust 1953-cü ildə dövlət çəvrilişindən sonra irtica rejiminin təhlükəsizlik qüvvələri tərefindən şiddetli basqlara məruz qalan İran Tude Partiyasının rehbərləri və üzvləri də xaricə mühacirət etmək məcburiyyətində qalıblar. Onlar sosialist ölkələrində - Moskva, Praqa, Sofia, Berlin

(Şərqi Berlin) kimi şəhərlərdə məskunlaşmışlar.

1960-ci ilin avqust ayında ADF və İran Tude Partiyasının MK üzvlərinin iştirakı ilə "Vəhdət konfransı" keçirilir və ADF öz adını və MK-sini saxlamaq şərtində İran Tude Partiyasının Azərbaycan Əyalət komitəsi kimi təsdiq olunub. Bu zaman Şərqi Almaniyada

siyasi fəaliyyətə meşğul olan görkəmlı firqəçi Əmireli Lahrudi Sovet Azərbaycanına qayıdır və onun yerinə Berlində Ənuşirəvan İbrahimini göndərilir.

O, 1978-1979-cu il inqilabı baş verən kimi İran Tude Partiyasının İcraiyyə

Heyətinin üzvü olaraq bu partiyanın İranla qonşu olan Türkiye, Hindistan və bu kimi bir neçə ölkədə olan təşkilatlarının işlərinə rehbərlik edib. Şəhər rejimi devrildikdən sonra Ənuşirəvan İbrahimidir də İran Tude (Xalq) Partiyası rehbərləri sırasında Şərqi Almaniyadan İранa gəlib. 32 il mühacirət həyatı yaşıdadıdan sonra 1978-ci ildə Vətənə qayıdan İbrahimidir Təbrizdə Azərbaycan Demokrat Fırqəsinə, onun yerli təşkilatlarına rəhbərliyi öhdəsinə götürür.

İran Tude Partiyasının şəhər, vilayət və əyalət təşkilatları bütün ölkə üzrə fəaliyyətini bərpa edərək işə başlayıb.

van İbrahimidir İranı tərk etmir. O, siyasi fəaliyyətin artıq mümkün olmadığı belə bir ağır şəraitdə də öz mövqeyinə sadıq qalaraq belə deyib: "Mən öz həm-mesleklerimdən 30 il artıq ömrənə sərnişin. Mən demokrat fırqəsinin meglub olduğu və Milli Hökumətin yixildiği günlərdə mühacirətə getmək istəmedim, qardaşım kimi xalqının yanında olmağı üstün tutdum. Amma şərait məni mühacirət etməyə məcbur etdi. Mən qardaşımın vəsiyyətinə vəfadar qalacağam, bu dəfə şuram "Öldü var, döndü yoxdur!". Belə bir şəraitdə Ənuşirəvan İbrahimidir bütün imkan və vasitələrdən istifadə etməklə Azərbay-



### Milli Azadlıq Hərəkatının fəal iştirakçısı Ənuşirəvan İbrahimidir şəhid qardaşının ideyalarına sadıq qalıb

Tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadənin araşdırmasına görə, Təbrizə gələn Ənuşirəvan burada öncə 21 Azər yadigarı, Azərbaycan millətinin qəhrəman oğlu, Azərbaycan Milli Hökumətinin Baş prokuroru və xalqının azadlığı yolunda şəhid olmuş böyük qardaşı Firudin İbrahiminin məzarını ziyarət etmek üçün "Ağalı" (bugünkü "İmamiyə") qəbiristanlığında baş çəkir. Qardaşının məzarı öündə dayanaraq astaca ona bunları söyləyir: "Əziz qardaşım! Böyük ustadım! Mən çox istədim ki, son ana qədər senin yanında olum. Amma sənin tapşırığına eməl etmək məni səndən ayırdı. Mən bütün bu illər boyu səninle birlikdə yaşamışam və manə öyrətdiyin hər şəyə eməl etmişəm. Sənə qovuşmaq üçün də yoluunu davam etdirirəm".

Azərbaycan Demokrat Fırqəsi (Tədənin əyalət komitəsi) 32 ildən sonra Ənuşirəvan İbrahiminin rehbərliyi altında yenidən özünün açıq və qanuni fəaliyyətinə başladı. ADF-nin orqanı "Azərbaycan" qəzeti yenidən ana dildində öz nəşrini bərpa etdi. Bu dəfə Ənuşirəvan özü şəhid qardaşı Firudinin yolunu davam etdirərək qəzetdə məqalələr dərc və hər sayda gedən məqalələri redakte etdi. "Azərbaycan" qəzeti ətrafında Ənuşirəvan İbrahimidir ilə yanaşı ADF-nin mühacirətə olan Mərkəzi Komitəsinin üzvlərindən Seyidəğa Onullahi, Məhəmməd Hüseyn Xoşgınabi, Tağı Müsevi, Mirvahab Əfxəmi, Məhəmməd Əli Ferid, Məhəmmədəli Mücürü, Fəqih, İrandoxt İbrahimidir, Firudin Kazimi və başqaları birləşiblər, Azərbaycan xalqının millidemokratik və medəni hüquqlarının eldə edilməsi uğrunda birlikdə, ciyin-ciyin mübarizəni davam etdiriblər.

Ənuşirəvan İbrahimidir və onun rehbərlik etdiyi Azərbaycan Demokrat Fırqəsi və üzvlərinin fəaliyyəti dörd ildən artıq çəkməyib.

1983-cü ilin aprelində İran Xalq Partiyasının fəaliyyəti qeyri-qanunu elan edilir.

Buna rəğmen Azərbaycan Respublikasının dövlət sərhədinə daha yaxın Təbriz şəhərində yaşayan və mühacirət imkanları daha çox olan Ənuşirə-

canda, xüsusilə Təbrizde fırqə kadrlarının təhlükəsizliyini təmin etmək üçün ehtiyat tədbirlərini həyata keçirib, onların məxfi iş fəaliyyətinə keçmələrini təşkil edib. Ənuşirəvan özü isə Tehrana getdiyindən Mərkəzi Komitənin diğər üzvləri ilə birlikdə həbs olunub.

Zindanlardakı məhbuslara verilən işkəncələr elə bir həddə çatdırılırdı ki,

onlar ya tələf olmalı, ya da xarici bir dövlətin casusu olduqlarını, İran İslam Respublikasına qarşı əvvələş hazırladıqlarını etiraf etməli idilər. Ənuşirəvan da bu cür işgəncələrə məruz qalırdı. O, bacısı İqlime ilə zindandakı son görüşündə ona vəsiyyət olaraq bunları söyleyib: "Bunlar məni edama mehkum etmişlər. Yeqin bilirəm ki, həmimizi öldürəcəklər. Əger bacarsan, cənazəni onlardan alıb Astaraya apar və anamın ayaqları altında dəfn ele. Əger verməsələr və digər mübarizə yoldaşlarımla birgə öldürsələr, mənim dəfn olunduğum yeri yadında saxla. Əger övladlarım bu istibdad rejimi devrildikdən sonra gəsələr və məni tapmaq istəsələr, qoy, çətinlik çəkməsinələr. Əminəm ki, bu rejim devrilecəkdir. Mənim ölüm xəberimi heç kimdən, hətta övladlarımdan belə gizləmə. Dözümlü, səbirli ol və özünü qorù. Əger bir gün sənin üçün mənim nəvələrimi görmək üçün bir şərait yaranarsa, mənim tərəfimdən onların üzündən öpersən. Hamiya mənim salamımı yetir. Mənə görə narahat olma. Mən gerək qardaşım Firudin və Azərbaycan Demokrat Fırqəsinin şəhidləri ilə birlikdə öleydim. Həmin gündən indiye kimi artıq ömrənə sərnişin".

Ənuşirəvan Qəni oğlu İbrahimidir son nəfəsinə kimi öz etiqadını və inamını ani də olsa, dəyişməyib, rəşadətli və şəhid qardaşı Firudinidir ideyalarına sadıq qalıb, onlardan ilham alıb, uzun illər siyasi mübarizə yollarında bişib, möhkəmlənib.

Ənuşirəvan İbrahimidir 13 sentyabr 1987-ci il tarixində Tehrandakı "Evin" zindanlarında edam edilib. Görkəmlə firqəçi Tehrən şəhərinin qəbiristanlığında azadlıq uğrunda canlarını qurban vermiş minlərlə məsləkdaşları arasında dəfn edilib.

Azadlıq və ideyaları uğrundakı mübarizəsi, Vətənə sədaqəti və sevgisi ilə genclər üçün nümunə olan Ə.İbrahimidir son nəfəsinə qədər

Azərbaycanın azadlığı uğrunda ömrünü fəda etdi.